

Azərbaycan Tibb Universiteti
“AİLƏ TƏBABƏTİ”

fənni üzrə
İŞÇİ TƏDRİS PROQRAMI
(SİLLABUS)

“TƏSDİQ EDİRƏM”
“Ailə təbabəti” kafedrasının müdiri
ə.h., dos. M.S. Salihov

İmza _____
16.09.2019

Müalicə-profilaktika fakültəsinin
Tələbələri üçün

FƏNNİN KODU:	İPF-B40
FƏNNİN NÖVÜ:	məcburi
FƏNNİN TƏDRİS SEMESTRİ:	P-9,10
FƏNNİN KREDİTİ:	3
FƏNNİN TƏDRİS FORMASI:	əyani
FƏNNİN TƏDRİS DİLİ:	azərbaycan, rus, ingilis
FƏNNİN TƏDRİS EDƏN MÜƏLLİMLƏR:	dos. Şahbazbəyova Sona Kamil dos. Salihov Mustafa Salih dos. Kərimov Nizami Cabir dos. Əli-Zadə Ləman İsmail ass. Qəzvinova Elnarə Əbülfəz ass. İbrahimov Musa Adil ass. Əsədov Bayram Niyazəli ass. Babayeva Günəş Əzizxan ass. Rəsul İlahə Telman ass. Rəhmanova Kəmalə Xalid ass. Heydərova Yeganə Fərhad ass. Məmmədova Şəhla Abid ass. Paşayeva Cahan Yusif ass. Məmmədov Alik Şahı

ass. Salihova Kamilə Mustafa
ass. Əlizadə İnarə Bahadur
ass. Nağıyeva Svetlana İsmayıl
ass. Məmmədova Aytən Paşa
ass. Qasımova Lalə Rafiq
ass. Həsənova Nina Hüseyin

KAFEDRANIN ƏLAQƏ NÖMRƏLƏRİ: +994(12) 595-94-73

E-MAIL: aile.tebabeti.kafedra@mail.ru

PREREKVİZİTLƏR: “Daxili xəstəliklərin propedevtikası”, “Daxili xəstəliklər”.

KOREKVİZİTLƏR: Bu fənnin tədrisi ilə eyni vaxtda heç birfənnin də tədris olunması zəruriyyəti yoxdur

FƏNNİN İZAHATI:

Ailə təbabəti fənni Azərbaycan respublikası səhiyyə sisteminin ilkin mərhələsi olan poliklinika-ambulatoriya təşkili, strukturu və vəzifələri barədə, həmçinin ailə (ümumi profil) həkiminin səlahiyyətləri, iş təcrübəsində rast gəlmə sənədlərinin doldurulması, ailə həkiminin iş təcrübəsində rast gəlmə xəstəlikləri barədə məlumat verir.

FƏNNİN MƏQSƏDİ:

Tələbələrin səhiyyənin ilkin mərhələsi olan poliklinika işinin yaxından bilməsi və təcili və təxirəsalınmaz yardımını göstərə bilməsi, ekspertiza məsələlərini öyrənməsidir.

FƏNNİN NƏTİCƏLƏRİ:

Fənnin mənimsənilməsi nəticəsində tələbələr differensasiya qabiliyyətinə daha mükəmməl yanaşmanı, diaqnostika və ekspertiza işində biliklərini artırmalıdırlar.

FƏNNİN MÖVZULARI:

Azərbaycan Tibb Universitetinin I, II Müalicə-profilaktika fakültəsinin V kurs tələbələri üçün “Ailə təbabəti” fənnindən payız və yaz semestrləri üzrə müəhazirələrin mövzu planı

№	Mövzular	Saat
1	Ümumi təcrübə həkimi (ailə həkimi) və onun əsas funksional vəzifələri. “Ailə Həkimləri İnstitutu”nun yaranması. Təcili və təxirəsalınmaz yardımın təşkili: “Sığortalı təbabət”, “Tibbi kibernetika”, “Fəlakət təbabəti” anlayışlarının izahı.	2
2	Poliklinika – səhiyyənin ilkin və əsas mərhələsidir. Onun gücü, strukturu, sahə iş prinsipləri. Həkim-məsləhət komissiyası (HKM) və tibbi-sosial ekspert komissiyası (TSEK). Sahə həkimi və ümumi ixtisas həkimi (ailə həkimi). Sanator-kurort müalicəsi üçün seçim.	2
3	“Herontologiya” və “Heriatriya”. Qocalıq və qocalma. Palliativ və supportiv tibbi yardımın təşkili. Tibbi və ailə psixoterapiyası.	2
4	Ailə həkiminin təcrübəsində klinik farmakoterapiya və xalq təbabəti. Qeyri-ənənəvi müalicə üsulları (refleksoterapiya, akupunktura, apiterapiya, hirudoterapiya, fitoterapiya, psixoterapiya, homeopatiya, ekstrasensor müalicə). “Bioetika, həkim etikası”, “Tibbi deonatologiya”, “Psixi sağlamlıq” anlayışlarının izahı	2
5	Ailə həkiminin peşəkarlıq fəaliyyətinin hüquqi əsasları, hüquqi məsuliyyəti və xəstələrin hüquqi müdafiəsi. Qazanılmış immunodifisit sindromu (QİÇS). Ailə həkiminin təcrübəsində onkoloji xəstəliklər.	2

Cəmi: 10 saat

Azərbaycan Tibb Universitetinin I, II Müalicə-profilaktika fakültəsinin V kurs tələbələri üçün “Ailə təbabəti” fənnindən payız və yaz semestrləri üzrə təcrübə məşğələlərinin mövzu planı

№	Mövzular	Saat
1	Sahə həkimi və ümumi ixtisas həkimi (ailə həkimi) və onun əsas funksional vəzifələri.	2
2	Şəhər poliklinikasının gücü, strukturu. Sanator-kurort müalicə üçün seçim. Situasion məsələlər (ixtisas testi).	2
3	“Herontologiya” və “Heriatriya” anlayışlarının izahı. Peşə	2

	xəstəlikləri və onların müalicə və profilaktikası. Əmək qabiliyyətinin itirilməsinin tibbi ekspertizası.	
4	Ailə həkiminin təcrübəsində tənəffüs orqanları xəstəlikləri: bronxitlər, bronxial astma, AXOX. Müalicə, təcili və təxirəsalınmaz yardım. Situasion məsələlər (ixtisas testi).	2
5	Ailə həkiminin təcrübəsində tənəffüs orqanları xəstəlikləri: pnevmoniyalar, plevritlər. Müalicə, təcili və təxirəsalınmaz yardım. Situasion məsələlər (ixtisas testi).	2
6	Ailə həkiminin təcrübəsində ürək-damar sisteminin xəstəlikləri: arterial hipertenziya, miokarditlər, endokardit. Müalicə, təcili və təxirəsalınmaz yardım. Əmək qabiliyyətinin itirilməsinin tibbi ekspertizası. Situasion məsələlər (ixtisas testi).	2
7	Ailə həkiminin təcrübəsində ürək-damar sisteminin xəstəlikləri:, ÜİX, stenokardiya, miokard infarktı. Müalicə, təcili və təxirəsalınmaz yardım. Əmək qabiliyyətinin itirilməsinin tibbi ekspertizası. Situasion məsələlər (ixtisas testi).	2
8	Ailə həkiminin təcrübəsində oynaq və birləşdirici toxuma xəstəlikləri. Müalicə, təcili və təxirəsalınmaz yardım. Əmək qabiliyyətinin itirilməsinin tibbi ekspertizası. Situasion məsələlər (ixtisas testi). Ailə həkiminin təcrübəsində mədə-bağırsaq traktının xəstəlikləri: qastritlər, mədə və 12 b.b xora xəstəliyi. Müalicə, təcili və təxirəsalınmaz yardım. Əmək qabiliyyətinin itirilməsinin tibbi ekspertizası. Situasion məsələlər (ixtisas testi).	2
9	Ailə həkiminin təcrübəsində mədə-bağırsaq traktının xəstəlikləri: enterit, kolitlər, Kron xəstəliyi. Müalicə, təcili və təxirəsalınmaz yardım. Əmək qabiliyyətinin itirilməsinin tibbi ekspertizası. Situasion məsələlər (ixtisas testi).	2
10	Ailə həkiminin təcrübəsində hepato-biliar sistemlərin xəstəlikləri. Müalicə, təcili və təxirəsalınmaz yardım. Əmək qabiliyyətinin itirilməsinin tibbi ekspertizası. Situasion məsələlər	2
11	Ailə həkiminin təcrübəsində sidik sistemi xəstəlikləri. Müalicə, təcili və təxirəsalınmaz yardım. Əmək qabiliyyətinin itirilməsinin tibbi ekspertizası. Situasion məsələlər (ixtisas testi).	2
12	Ailə həkiminin təcrübəsində qanyaradıcı sisteminin xəstəlikləri: anemiyalar. Müalicə, təcili və təxirəsalınmaz yardım. Əmək qabiliyyətinin itirilməsinin tibbi ekspertizası. Situasion məsələlər	2
13	Ailə həkiminin qanyaradıcı sisteminin xəstəlikləri: leykoz, hemostaz pozuntuları. Müalicə, təcili və təxirəsalınmaz yardım. Əmək qabiliyyətinin itirilməsinin tibbi ekspertizası. Situasion məsələlər (ixtisas testi). Ailə həkiminin təcrübəsində endokrin sistemin xəstəlikləri: diffuz toksik zob, Xaşimoto xəstəliyi. Müalicə, təcili və təxirəsalınmaz yardım. Əmək qabiliyyətinin itirilməsinin tibbi ekspertizası. Situasion məsələlər (ixtisas testi).	2
14	Ailə həkiminin təcrübəsində endokrin sistemin xəstəlikləri və	2

	maddələr mübadiləsinin pozğunluqları. Şəkərli diabet və metabolik sindrom, dislipidemiyalar. Müalicə, təcili və təxirəsalınmaz yardım. Əmək qabiliyyətinin itirilməsinin tibbi ekspertizası. Situasion məsələlər (ixtisas testi).	
15	Ailə həkiminin təcrübəsində endokrin sistemin xəstəlikləri: böyrəküstü vəz və hipofiz xəstəlikləri Müalicə, təcili və təxirəsalınmaz yardım. Əmək qabiliyyətinin itirilməsinin tibbi ekspertizası. Situasion məsələlər (ixtisas testi).	2
16	Reproduktiv sağlamlıq. Ailə planlaşdırılması. Situasion məsələlər (ixtisas testi).	2
17	Reproduktiv sağlamlıq. Ailə planlaşdırılması. Situasion məsələlər (ixtisas testi).	2
18	Palliativ və supportiv tibbi yardımın təşkili. Sanator-kurort müalicə üçün seçim.	1

CƏMI: 35 saat

QIYMƏTLƏNDİRİLMƏ:

Fənn üzrə kredit toplamaq üçün lazımı 100 balın toplanması aşağıdakı kimi olacaq:

50 bal – imtahana qədər

O cümlədən:

10 bal – dərəcə davamiyyət

10 bal – sərbəst işlər

30 bal – təcrübə dərslərindən toplanacaq ballardır

50 bal – imtahanda toplanacaq

İmtahan test üsulu ilə keçiriləcəkdir. Test 50 suallardan ibarət olacaqdır. Hər bir sual 1 baldır. Səf cavablanan suallar düzgün cavablanan sualların ballarını silir.

QEYD: İmtahanda min 17 bal toplanmasa, imtahana qədər yığılan ballar toplanılmayacaq. İmtahanda və imtahana qədər toplanan ballar cəmlənir və yekun miqdarı aşağıdakı kimi qiymətləndirilir:

A – “Əla” - 91-100

B – “Çox yaxşı” – 81-90

C – “Yaxşı” – 71-80

D – “Kafi” – 61-70

E – “Qənaətbəxş” – 51-60

F – “Qeyri kafi” – 51 baldan aşağı

SƏRBƏST İŞ:

Semestr ərzində 5 sərbəst iş tapşırığı verilir. Hər tapşırığın yerinə yetirilməsi 2 balla qiymətləndirilir. Sərbəst iş yazılı formada, həcmi 1-2 səhifə olmalıdır. Hər bir sərbəst iş tələbənin fərdi fikirlərinin məcmusu olduğuna görə plaqiat yol verilməzdir.

SƏRBƏST İŞLƏRİN MÖVZULARI V KURS

I

1. Poliklinika - müalicə-profilaktika müəssisəsi - səhiyyə sisteminin ilkin və əsas mərhələsidir.
2. Ailə həkiminin iş təcrübəsində KPVB, qripp.
3. Ailə həkiminin iş təcrübəsində miokard infarktı və təxirəsalınmaz yardım.
4. Ailə həkiminin iş təcrübəsində qastritlər, dispanserizasiya.
5. Ailə həkiminin iş təcrübəsində metabolik sindrom meyarları.

II

1. Poliklinikanın iş prinsipi, vəzifələri və funksiyaları.
2. Ailə həkiminin iş təcrübəsində bronxitlər.
3. Ailə həkiminin iş təcrübəsində miokard infarktının ilk dövrünün ağırlaşmaları və təxirəsalınmaz yardım.
4. Ailə həkiminin iş təcrübəsində xora xəstəliyi
5. Ailə həkiminin iş təcrübəsində şəkərli diabet, klinika, müalicə

III

1. Ümumi təcrübə həkimi (ailə həkimi) - respublikanın səhiyyə sistemində ixtisaslaşdırılmış mütəxəssisdır. Sahə həkimi və ailə həkiminin fərqi.
2. Ailə həkiminin iş təcrübəsində pnevmoniyalar.
3. Ailə həkiminin iş təcrübəsində hipertoniya xəstəliyi.
4. Ailə həkiminin iş təcrübəsində xroniki hepatitlər, müalicə və profilaktikası.
5. Ailə həkiminin iş təcrübəsində şəkərsiz diabet

IV

1. Şəhər poliklinikasının gücü və strukturu. Təsdiq olunmuş tibbi sənədlər.
2. Ailə həkiminin iş təcrübəsində bronxial astma tutması zamanı ilk yardım.
3. Ailə həkiminin iş təcrübəsində ateroskleroz.
4. Ailə həkiminin iş təcrübəsində qeyri-spesifik xoralı kolit.
5. Ailə həkiminin iş təcrübəsində diffuz toksiki ur, profilaktika.

V

1. Həkim məsləhət komissiyası (HMK) və tibbi sosial ekspert komissiyası
2. Ailə həkiminin iş təcrübəsində allergik reaksiyalar. Anafilaktik şok.
3. Ailə həkiminin iş təcrübəsində stenokardiya, ilk yardım, müalicə.
4. Ailə həkiminin iş təcrübəsində Kron xəstəliyi.
5. Ailə həkiminin iş təcrübəsində hipotireoz, profilaktika.

VI

1. Palliativ tibbi yardım və supportiv müalicə.
2. Ailə həkiminin iş təcrübəsində plevritlər.
3. Ailə həkiminin iş təcrübəsində NSD
4. Ailə həkiminin iş təcrübəsində xroniki xolesistlər, müalicə.
5. Ailə həkiminin iş təcrübəsində şəkərli diabetin ağırlaşmaları (komalar).

VII

1. Xəstənin ilkin müayinəsi və anamnez təhlili.
2. Ailə həkiminin iş təcrübəsində peşə xəstəlikləri.
3. Ailə həkiminin iş təcrübəsində revmatik qızdırma və profilaktikası.
4. Ailə həkiminin iş təcrübəsində disbakterioz və profilaktikası.
5. Ailə həkiminin iş təcrübəsində anemiyalar.

VIII

1. Herontologiya və heriatriya - ailə həkiminin iş təcrübəsində, heriatrik xəstələrin müalicə prinsipləri.
2. Ailə həkiminin iş təcrübəsində ağ ciyər ürəyi. Təxirəsalınmaz yardım.
3. Ailə həkiminin iş təcrübəsində xroniki ürək çatmamazlığı, müalicə.
4. Ailə həkiminin iş təcrübəsində malarsorbsiya sindromu (xroniki enteritlər).
5. Ailə həkiminin iş təcrübəsində qlomerulonefritlər, profilaktika.

IX

1. Reproduktiv sağlamlıq və ailə planlaşdırılması. Ailə həkiminin təcrübəsində genetik problemlər.
2. Ailə həkiminin iş təcrübəsində ağ ciyər xəstəliklərinin obstruktiv sindromunun müalicəsi.

3. Revmatoid artrit - ailə həkiminin iş təcrübəsində.
4. Ailə həkiminin iş təcrübəsində qaraciyər sirrozu, diaqnostika və müalicə.
5. Ailə həkiminin iş təcrübəsində pielonefritlər

X

1. Poliklinikada sanator-kurort müalicəsinə seçim. Azərbaycanm sanator kurort müəssisələri.
2. Ailə həkiminin iş təcrübəsində bronxoektaziya xəstəliyi.
3. Ailə həkiminin iş təcrübəsində - qırmızı qurd eşənəyi xəstəliyi.
4. Ailə həkiminin iş təcrübəsində ezofagitlər, müalicə.
5. Ailə həkiminin iş təcrübəsində böyrək daşı xəstəliyi

XI

1. Dispanserizasiya. Paraklinik kabinetlərin rolu.
2. Ailə həkiminin iş təcrübəsində hipertonik krizlər - ilk yardım.
3. Ailə həkiminin iş təcrübəsində deformasiyaedici artroz xəstəliyi.
4. Ürək astması ilə bronxial astmanın dif. diaqnostikası.
5. Ailə həkiminin təcrübəsində tibbi deontologiya, həkim etikas, tibbi və ailə psixologiyası, yatrogen xəstəliklər.

XII

1. Ailə həkiminin iş təcrübəsində xalq təbabəti. Ənənəvi və qeyri-ənənəvi müalicə metodları.
2. Ailə həkiminin iş təcrübəsində QİÇS.
3. Ailə həkiminin iş təcrübəsində Behcət xəstəliyi.
4. Ailə həkiminin iş təcrübəsində xroniki pankreatitlər, profilaktika.
5. Ailə həkiminin iş təcrübəsində xroniki böyrək çatışmazlığı, profilaktika.

Sərbəst işlərin nəticələri jurnalda qeyd olunur.

ƏDƏBİYYAT:

1. M.S.Salihov. "Ailə təbabəti". Bakı, Şərq-Qərb nəşr.,2011
2. Под редакцией И.Н. Денисова. Практическое руководство для врачей общей «Семейной» практики. Москва, Тэотпар-энд. 2001.

3. Müasir tibb təhsilinin əsasları. Bakı, 2014

KURS İŞİ:

Bu fənn üzrə kurs işi nəzərdə tutulmur.

TƏCRÜBƏ:

Bu fənn üzrə istehsalat təcrübəsi bir ay nəzərdə tutulur.

Azərbaycan Tibb Universitetinin I və II Müalicə-profilaktika fakültəsinin IV kursu bitirən tələbələri “Ümumi təcrübə həkiminin (ailə həkimi) köməkçisi” proqramı üzrə istehsalat təcrübəsində gördüyü işin məzmunu

№	İşin məzmunu
1.	Poliklinikanın gücü, iş strukturu, əsas tibb sənədlərin aparılması
2.	Poliklinikada xəstələrin qəbulu. Subyektiv və obyektiv müayinə metodlarının aparılması.
3.	Ailə həkimi köməkçisinin ambulator müalicədə iştirakı və xəstələrin sanator-kurort müalicəsinə seçilməsi.
4.	Ailə həkimi köməkçisinin iş təcrübəsində əmək qabiliyyətini müvəqqəti və daimi itirmənin tibbi ekspertizası. HMK (Həkim- məsləhət komissiyası) və TSEK (Tibbi-sosial ekspert komissiyası).
5.	Ailə həkimi köməkçisinin tibbi hesabat və statistik kabinetin işində iştirakı. Əsas tibbi sənədlərin aparılması.
6.	Ailə həkimi köməkçisinin diaqnostik (rentgen, funksional diaqnostika, laboratoriya və s.), fizioterapiya və s. paraklinik kabinetlərin işində iştirakı.
7.	Ailə həkimi köməkçisinin ambulator şəraitdə sanitar-epidemioloji işinin aparılmasında iştirakı. Hərərətli xəstələrin müayinəsi və antibarik kabinetlərin işində iştirak.
8.	Ailə həkimi köməkçisinin ambulator şəraitdə əhalinin dispanserizasiya və profilaktika işinin təşkilində iştirakı.
9.	Dispanser qeydiyyatına götürülmüş xəstələr arasında müalicə-sağlamlaşdırıcı tədbirlərin aparılmasında ailə həkimi köməkçisinin iştirakı.
10.	Ailə həkimi köməkçisinin anonim kabinetlərin işində iştirakı (QİÇS, alkoqol sərxoşluğun təyini, narkomaniya və psixoterapiya)
11.	Ailə həkimi köməkçisinin, kardioloji, revmatoloji kabinetlərin işində iştirakı
12.	Ailə həkimi köməkçisinin qastroenteroloji kabinetin işində iştirakı
13.	Ailə həkimi köməkçisinin endokrinoloji kabinetin işində iştirakı
14.	Ailə həkimi köməkçisinin nefroloji kabinetin işində iştirakı
15.	Ailə həkimi köməkçisinin qulaq-burun-boğaz və stomatoloji kabinetlərin işində iştirakı

16.	Ailə həkimi köməkçisinin iş təcrübəsində peşə xəstəlikləri. Ekoloji problemlər.
17.	Ailə həkimi köməkçisinin cərrahi və onkoloji kabinetlərin işində iştirakı. Ambulator şəraitdə yaraların ilkin işlənilməsi və sargıların qoyulması texnikası.
18.	Ailə həkimi köməkçisinin nevroloji kabinetin işində iştirakı.
19.	Ailə həkimi köməkçisinin infeksiyon kabinetin işində iştirakı və KRVX-ri zamanı müalicəvi və profilaktik tədbirlər.
20.	Ailə həkimi köməkçisinin dermato-veneroloji kabinetin işində iştirakı. Pedikulyozun təyini.
21.	Ailə həkimi köməkçisinin allerqoloji kabinetin işində iştirakı.
22.	Ailə həkimi köməkçisinin psixiatrik kabinetin işində iştirakı.
23.	Ailə həkimi köməkçisinin iş təcrübəsində xalq təbabəti və qeyri-ənənəvi (apiterapiya, fitoterapiya, akupunktura, tibbi hipnoz, homeopatiya, refleksoterapiya və s.) müalicə kabinetlərin işində iştirak.
24.	Ailə həkimi köməkçisinin evə çağırış zamanı ilkin təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsində iştirakı.
25.	Ailə həkimi köməkçisinin açıq və qapalı sınıqlar zamanı ətrafların immobilizasiyasının aparılmasında iştirakı.
26.	Ailə həkimi köməkçisinin arterial, venoz, kapilyar qanaxmalar, burun qanaxmaları zamanı ilkin yardımın göstərilməsində iştirakı.
27.	Ailə həkimi köməkçisinin hipertonik kriz zamanı təxirəsalınmaz tədbirlərin göstərilməsində iştirak.
28.	Ailə həkimi köməkçisinin kəskin allergik reaksiyalar və anafilaktik şok zamanı təxirəsalınmaz tədbirlərin göstərilməsində iştirak.
29.	Ailə həkimi köməkçisinin bronxial astma tutmaları, astmatik status və astmoid vəziyyətlər zamanı təxirəsalınmaz tədbirlərin göstərilməsində iştirak.
30.	Ailə həkimi köməkçisinin kəskin zəhərlənmələr, dəm qazı ilə zəhərlənmə zamanı ilkin tibbi yardımın göstərilməsində iştirak.
31.	Ailə həkimi köməkçisinin miokard infaktı və kəskin ürək çatışmazlığı zamanı təxirəsalınmaz müalicə tədbirlərində iştirakı.
32.	Ailə həkimi köməkçisinin kardiogen şok, ürək dayanması zamanı ilkin yardımda iştirakı.
33.	Ailə həkimi köməkçisinin kəskin qarın zamanı ilkin yardım taktikası.
34.	Ailə həkimi köməkçisinin komalar zamanı (serebrovaskulyar, epileptik, qaraciyər, diabetik, alkoqol, travmatik, uremik, hipertenzion və s.) ilkin yardımın göstərilməsində iştirak.
35.	Ailə həkimi köməkçisinin təcrübəsində asfiksiya zamanı ilkin yardım, konikotomiya və traxeostomiya aparılmasında iştirakı.
36.	Ailə həkimi köməkçisinin dəri altı, dəri içi, əzələ daxili inyeksiya, vena daxili infuziya aparılmasında iştirak.
37.	Ailə həkimi köməkçisinin sidik kisəsinin kateterizasiyasının aparılmasında iştirakı.
38.	Ailə həkimi köməkçisinin plevral punksiya və laparosentez manipulyasiyaların aparılmasında iştirakı.
39.	Ailə həkimi köməkçisinin ekstremal vəziyyətlərdə doğuşun aparılmasında

	iştirakı.
40.	Ailə həkimi köməkçisinin ekstremal vəziyyətlərdə doğulmuş uşağa ilkin yardımın (tənəffüsün bərpası, göbəyin bağlanması, ağız boşluğunun sanasiyası və s.) göstərilməsində iştirak.
41.	Ailə həkimi köməkçisinin ölümün (terminal vəziyyət, aqoniya, kliniki, bioloji ölüm) təyində iştirakı.
42.	Ailə həkimi köməkçisinin təcrübəsində həkim etikas, tibbi deontologiya, tibbi və ailə psixologiyası, ailənin sağlam həyat tərzinin məzmunu və formalaşması.
43.	Ailə həkimi köməkçisinin palliativ və supportiv yardımın göstərilməsində iştirakı.
44.	Ailə həkimi köməkçisinin iş təcrübəsində informasiya-kommunikasiya texnologiyalarının (İKT) rolu. Elektron tibbi sənədlərin aparılması qaydaları.
45.	Ailə həkimi köməkçisinin təcrübəsində “herontologiya” və “heriatriya” anlayışları.
46.	Azərbaycanda icbari tibbi sığorta və ailə həkimliyi prinsipinin sahə həkimi prinsipindən fərqi və üstünlüyü.